

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturunu olan auditor xidmətinin təşkili və təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Danılmaz bir faktdır ki, bu gün, ölkəmizin tərəqqisinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində davam etdirilən bu strateji kurs nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Yürüdülməli uğurlu, qətiyyətli siyasət, suverenliyimizin bərpası, həyata keçirilən iqtisadi və sosial layihələr, Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.

Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə iqtisadiyyatının vacib infrastruktur sahələrindən biri olan auditin inkişafı və beynəlxalq standartlara uyğun qurulması istiqamətində fəaliyyətini 2024-cü il ərzində də ardıcıl şəkildə davam etdirmişdir. Palata öz fəaliyyətini "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamə, "Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyası (2021-2030-cu illər)", Palata Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş Palatanın və onun Şurasının 2024-cü il üzrə iş planları və digər normativ sənədlər çərçivəsində qurmuşdur.

2024-cü il ərzində Auditorlar Palatası tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə, 2024-cü il yanvarın 13-də Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Məncərləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş "Hesabatlılıq və şəffaflıq: yeni dövrün çağırışları kontekstində" adlı forum böyük əhəmiyyət kəsb etmişdir. Forum iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan etmişlər.

Ötən ilin Palatanın ümumi iş planında isə auditin təşkili və tənzimlənməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi, beynəlxalq audit standartlarının tətbiqi, keyfiyyətə nəzarət, etika və şəffaflığın təminatı, kadr hazırlığı, beynəlxalq əlaqələr, audit sistemində icra intizamı və daxili nəzarət, nəşrlər, konfranslar, "dəyirmi masa"lar, ustad dərsləri və seminarlar, informasiya təminatı, palatadaxili tənzimləmə, daxili audit istiqamətlər üzrə görülməli olan işlər əksini tapmış və bu tədbirlər 170-dən artıq olmuşdur.

Qeyd etmək lazımdır ki, Auditorlar Palatasının gördüyü işlər 2023-cü il ilə müqayisədə 2024-cü ildə artaraq əlavə 50-dən çox tədbir həyata keçirilmişdir. 2024-cü il ərzində Auditorlar Palatası bir sıra mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramlarının icrasında iştirak etmişdir. O cümlədən:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 22 bənd üzrə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli sərəncamının 2.2-ci bəndinin tələbinə uyğun olaraq həmin sərəncamla təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan 8 bənd üzrə xeyli işlər görülmüşdür.

"Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməyə müvafiq olaraq Auditorlar Palatasının əsas vəzifəsi olan mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin təşkili və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirməkdə davam etmişdir.

Əsasnamədə göstərilən funksiyalar üzrə aşağıdakı işlər görülmüşdür:

AZƏRBAYCAN AUDİTİ – 2024: UĞURLAR, PERSPEKTİVLƏR VƏ PROBLEMLƏR

"Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sistemində inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti



Səbuhi Gülməmmədov,
Azərbaycan Respublikası Auditorlar
Palatasının icraçı direktoru

- Auditorlar Palatası tərəfindən auditin təşkilinə, tənzimlənməsinə və aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər, auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər hazırlanmışdır;

- "Yeni fəaliyyətə başlayan auditorlara əməli kömək göstərilməsinə dair Proqram" uyğun olaraq, 26 auditor təşkilatına, 6 sərbəst auditora əməli köməklik göstərilmiş və onlar lazımi metodik materiallarla təmin edilmişdir;

- Hesabat dövrü ərzində 69 sərbəst auditorun və 167 auditor təşkilatının (o cümlədən, 4 böyük döndürlük və 12 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ əldə etmişdir;

- Auditor fəaliyyətini həyata keçirmək hüququna malik olan 6 auditor təşkilatı, 10 auditor təşkilatının və 4 sərbəst auditorun Şura qərarına əsasən icazələri müvəqqəti olaraq dayandırılmış, 6 auditor təşkilatının və 1 sərbəst auditorun icazələri bərpa edilmiş, 31 auditor təşkilatına və 7 sərbəst auditora yeni icazə verilmiş, 5 auditor təşkilatının və 1 sərbəst auditorun icazəsinin müddəti bitmiş, 26 auditor təşkilatının və 2 sərbəst auditorun icazələrinin fəaliyyət müddəti uzadılmışdır;

- 167 auditor təşkilatı və 66 sərbəst auditor tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir;

- 2024-cü il ərzində bağlanmış müqavilələrdən 117,9 mln. manat məbləğində 6353-ü yerinə yetirilmişdir;

- 2024-cü il ərzində mövcud müqavilələrdən 943,9 min manat məbləğində 26-sı ləğv edilmişdir;

- 2024-cü il ərzində mövcud 7193 müqavilədən 814-i, yəni 11,3%-i, məbləği üzrə isə 153,4 mln. manatdan 34,5 mln. manatı, yəni 22,5%-i yerinə yetirilmişdir;

- 2024-cü il ərzində yerinə yetirilmiş 6353 müqavilədən 3176-sı məcburi auditin subyekti, 3177-si isə könüllü auditin subyekti olmuşdur. Bu da uyğun olaraq 49,9% və 50,1% təşkil etmişdir;

- Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə uyğun olaraq 2024-cü il üzrə aparılmış monitorinqlərin nəticəsinə görə Auditorlar Palatası sərəncamının müvafiq əmrləri ilə 2 auditor təşkilatının rəhbərlərinə və 1 sərbəst auditora töhmət verilmiş, 24 auditor təşkilatının rəhbərlərinə və 17 sərbəst auditora rəsmi xəbərdarlıq, 10 auditor təşkilatının rəhbərlərinə və 9 sərbəst auditora şifahi xəbərdarlıq edilmiş, 2 auditor təşkilatında və 1 sərbəst auditora isə plandankənər keyfiyyətə nəzarət üzrə monitorinq aparılmışdır.

Auditorlar Palatasının səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələri dövlət sifarişləri formasında 2024-cü ildə də davam etdirilmişdir.

Auditorlar Palatasının vətəndaşların qəbulunun, ictimai nəzarətin, Apellyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması istiqamətində gördüyü işlərə əlaqədar bildiririk ki, Palataya hesabat dövrü ərzində 43 vətəndaş müraciəti daxil olmuşdur.

Ötən il ərzində Auditorlar Palatasının müfəttişlər qrupu tərəfindən 34 auditor təşkilatının və 12 sərbəst auditorun apardıqları auditlərin keyfiyyətinə kə-

nar nəzarət keçirilmiş və nəticəsi üzrə hesabatlar Palatanın Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitəyə təqdim edilmişdir. Aparılmış auditlərin keyfiyyətinin monitorinqinin nəticələri aşağıdakı kimi qiymətləndirilmişdir:

• 4 auditor təşkilatı və 2 sərbəst auditor keyfiyyətli - 5 balla;

• 17 auditor təşkilatı və 4 sərbəst auditor qənaətbəxş - 4 balla;

• 14 auditor təşkilatı və 6 sərbəst auditor qismən qənaətbəxş - 3 balla.

Aparılan yoxlamaların nəticələrinə Palatanın Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitədə, bəziləri isə Palatanın Şurasında baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri Auditorlar Palatasının fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.

Auditorlar Palatasının İmtahan Komissiyası və Kadr hazırlığı idarəsi tərəfindən 2024-cü ildə auditor adı almaq üçün 3 onlayn imtahan keçirilmişdir. Bundan başqa ötən ildə iki ixtisasatırma kursu və müxtəlif mövzularda təlimlər təşkil edilmişdir.

Auditorlar Palatası tərəfindən 2024-cü il ərzində 1 "dəyirmi masa", 4 ustad dərsi və 16 seminar və 9 ictimai-siyasi tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində müntəzəm dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə Auditorlar Palatası bir sıra xarici qurumlarla, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir və hər iki qurumun təmhüquqlu üzvüdür.

Auditorlar Palatası fəaliyyəti dövründə üzv olduğu və əməkdaşlıq etdiyi qurumlarla daim əlaqədə olmaqla ölkəmizdə auditor xidmətinin təşkili, tənzimlənməsi, inkişafı və onun keyfiyyətinin yüksəldilməsi istiqamətində sıx əməkdaşlıq edir, onlarla dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradırmışdır. Beynəlxalq əlaqələr çərçivəsində qarşılıqlı olaraq təşkil edilən tədbirlərdə nümayəndə heyətləri müntəzəm olaraq iştirak edirlər.

Ötən ildə Auditorlar Palatasının rəhbərliyi, əməkdaşları və üzvləri 10-dan artıq beynəlxalq tədbirlərdə iştirak etmişdir.

2024-cü ildə Auditorlar Palatasının Şurası yanında 9 komitə və 1 komissiya, Auditorlar Palatasının İctimai nəzarət komitəsi, Qadınlar şurası və Veteranlar şurası fəaliyyət göstərmişdir.

Eyni zamanda ötən ildə Auditorlar Palatası Şurasının 10 iclası keçirilmişdir. Fəaliyyət göstərdiyi ilk illərdən etibarən Auditorlar Palatasının çoxşaxəli fəaliyyətində mühüm yer tutan təbliğat və nəşr işləri də həm sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidmətinin təbliğinə, dövlətin maliyyə-iqtisadi fəaliyyətinin həyata keçirilməsi, iqtisadi demokratiyanın genişləndirilməsi və ölkədə maliyyə şəffaflığının bərqərar edilməsi vəzifələrinin həllində auditin yeri və rolu barədə dolğun təsəvvürlərin formalaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə yardımçı olmaq, həm də auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin, auditor peşəsinin nüfuzunun yüksəldilməsinə kömək etmək məqsədi güdür. Bu məqsədlə Auditorlar Palatası 2024-cü il ərzində aşağıdakı kitabları nəşr etdirmiş və Palatanın üzvləri olan auditor təşkilatlarına və sərbəst auditorlara istifadə üçün təqdim etmişdir:

1. "Audit. Qanunvericilik və normativ sənədlər". XI cild;

2. İstixana qazlarının uçotunun əsasları;

3. Audit Yeni dövrün çağırışları.

Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə müntəzəm məlumatlandırılması ilə əlaqədar



Qəşəm BAYRAMOV,
Azərbaycan Respublikası Auditorlar
Palatası Aparatının rəhbəri

Palatanın rəhbərliyi və struktur bölmələri tərəfindən 2024-cü il ərzində aşağıdakı işlər həyata keçirilmişdir.

Auditorlar Palatasının rəhbərliyinin və üzvlərinin 6 müsahibəsinin, 12 məqaləsinin və 10 tədbir barədə məlumatların KİV-də dərc edilməsi təmin edilmişdir. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin müntəzəm məlumatlandırılması ilə əlaqədar tədbirlər barədə AzTV və digər televiziya kanallarında sjetlər verilmis, AZƏRTAC-da və aşağıda göstərilən internet sahifələrində auditlə bağlı çoxsaylı məlumatlar yerləşdirilmişdir.

2024-cü il ərzində Palatanın internet sahifəsində 288 (xəbərlər, elanlar, mətbuat, əmr, şura qərarları, hesabat və sərəncamlar, təbriklər), Facebook sosial şəbəkəsində 31, Instagram sosial şəbəkəsində 17 və KİV-də 41 məlumat yerləşdirilmişdir.

Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi strateji məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar ekologiya və ətraf mühitə səmərəli nəzarət mexanizminin qurulması istiqamətində ciddi irəliləyişlərə səbəb olmuşdur. Xüsusilə, yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji və iqtisadiyyat diyarına" çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər 2024-cü ilin yaşıl dünya üçün hamrəylik ili elan edilməsi ilə üst-üstə düşmüşdür. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə hamrəylik ili" elan etməsi, eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsi, ölkəmizin beynəlxalq səviyyədə iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərinə verdiyi böyük önəmin göstəricisidir.

Bu kontekstdə Auditorlar Palatasının kollektivi və üzvləri "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasının 30 illik yubileyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində 2024-cü il 12 sentyabr tarixində Şuşa şəhərinə səfər etmişlər.

Bundan əlavə, 2024-cü il 16 sentyabr tarixində Bakıda "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycanda auditin otuz illik inkişaf təcrübəsi audit sistemində bəzi məsələlərin də təxirə salınmadan həllini zəruri edir.

Bazar infrastrukturunu olmaq etibarilə milli iqtisadiyyatın, ilk növbədə də sahibkarlığın inkişafına töhfəsini daha da artırmaq üçün auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayış sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Beynəlxalq audit praktikasında istifadə olunan fəaliyyət növlərinin və metodlarının geniş tətbiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir.

Müasir şəraitdə Azərbaycanın innovativ iqtisadiyyatında auditin inkişaf xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyətli uçot

və auditin formalaşdırılması problemlərinin, onların həlli yollarının aşkara çıxarılması böyük rol oynayır.

Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatasında "Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiya" işlənib hazırlanmış və həmin Konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiqi bu gün də davam etdirilir.

İqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqəbatqabiliyyətliliyin yüksəldilməsi ilə bərabər sosial və iqtisadi innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların tətbiqi ölkəmizi nəinki regional liderə çevirmiş, həm də getdikcə dünyada şiddətlənən global risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən iqtisadiyyatımızın davamlı inkişafına zəmin yaratmışdır. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustahlıqla və uzaqgörənliklə reallaşdırdığı fəal cəvəktorluq, bərabər parnoryoluq prinsiplərinə əsaslanan xarici və daxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan müasir şəraitdə digər sahələrdə olduğu kimi, auditdə və hesabatlılıqda ən cəlbədicə müzakirə obyektlərindən biri də qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşünülməmiş qəfil təbiiqinin isə fəsadlarının neytrallaşdırılması təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın durmadan inkişaf etməsi üçün zəmin yaradır.

Azərbaycan auditinin əldə etdiyi uğurlar, onun möhtərəm Prezidentimizin sözləri ilə desək, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi ölkəmizdə auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır ki, buna görə də, Azərbaycan auditorları ilk növbədə ölkə Prezidentinə minnətdardır.

Bununla belə, Azərbaycanda müstəqil auditin qarşısında duran problemlər yeni dövrün çağırışları nəzərə alınmaqla müasir və dünya təcrübəsinə əsaslanan yanaşmanın tətbiqini ön plana çıxır.

Auditorlar Palatası tərəfindən hazırlanmış 2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası Azərbaycanda auditor fəaliyyətinin müasir vəziyyəti və onun inkişafına mane olan əsas problemlər, auditor xidmətinin keyfiyyət problemləri, auditor fəaliyyətində şəffaflığın artırılması, demping, haqsız rəqəbat və korrupsiyaya qarşı mübarizə, auditor xidmətlərinə tələbatın və ictimai etimadın yüksəldilməsini, eləcə də, qabaqcıl xarici təcrübənin tətbiqi və beynəlxalq peşəkar qurumların fəaliyyətində milli auditin iştirakının genişləndirilməsini, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi istiqamətlərini (konseptual əsasları), auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsini, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf istiqamətlərini, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılmasını və 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının konseptual istiqamətlərini özündə əks etdirir.

Bu Konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzvləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.

Nəticə olaraq, Auditorlar Palatası ölkədə hesabatlılıq və şəffaflıq prinsiplərinin gücləndirilməsi, beynəlxalq audit standartlarının tətbiqi və yaşıl iqtisadiyyata keçid prosesində mühüm rol oynamaqda davam edir. 2024-cü il ərzində həyata keçirilən tədbirlər Palatanın beynəlxalq əməkdaşlığını genişləndirmək, auditor xidmətlərinin keyfiyyətini artırmaq və iqtisadiyyatın davamlı inkişafına töhfə vermək istiqamətində mühüm addımlar atdığı göstərir.

Gələcəkdə də Auditorlar Palatası ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, şəffaflıq və maliyyə hesabatlılığın inkişafı sahəsində fəaliyyətini davam etdirəcək, auditor xidmətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması və iqtisadiyyatın dayanıqlı inkişafına dəstək verilməsi istiqamətində işlərini daha da gücləndirəcəkdir.